

Заключительные 75 страниц книги – это фотогалерея, где мы видим композитора как в кругу семьи, так и в окружении коллег-музыкантов. Здесь представлены фотографии Арифа Меликова с Общенациональным лидером Азербайджана Гейдаром Алиевым, с которым Меликова связывала теплая дружба, с Президентом Азербайджана Ильхамом Алиевым, который всегда высоко ценил талант композитора и вручил композитору премию и высокий орден Гейдара Алиева.

В фотогалерее нашли место и картины самого композитора, которые представляют еще одну грань таланта большого Художника. Здесь также можно увидеть дружеские шаржи Тогрула Нариманбекова и А.Джафарова, которые рисуют картины из жизни композитора.

Последняя страница книги – это обращение автора к читателю, обращение очень теплое и искреннее, проникнутое уважением и любовью к памяти большого Художника и дорогого человека. «Книга писалась с большой и искренней любовью к этому выдающемуся человеку. Я думаю, если внимательно читать, можно ощутить эту любовь в каждой строчке, в каждом слове»⁵.

Это действительно так. Книга словно пропитана уважением, почитанием и любовью к выдающемуся Художнику. А ее автор Айтен Бахшиева-Ибрагимова уже думает о новых проектах и творческих мероприятиях. «Воплощение в жизнь мечты открыло дорогу новым идеям и начинаниям, которые обязательно следует осуществить. Впереди новые проекты, связанные с именем композитора»⁶. Пожелаем автору успехов на этом славном пути!

¹ Айтен Бахшиева-Ибрагимова. И все вокруг становится теплей.. Бакинский рабочий, 4 ноября, 2023

² Там же

³ А.Бахшиева-Ибрагимова. Ариф Меликов: история и современность. Баку, Восток-Запад, 2020, с.101.

⁴ Там же, с.103-104.

⁵ Там же, с. 301.

⁶ Айтен Бахшиева-Ибрагимова. И все вокруг становится теплей.. Бакинский рабочий, 4 ноября, 2023

XXI ƏSRİN TƏHSİL SİSTEMİNDƏ YENİ DƏRSLİK FORMATI AZƏRBAYCAN ƏNƏNƏVİ MUSIQİSİ (I cild. Azərbaycan xalq mahnıları) elektron dərsliyi

Leyla BABAYEVA

Hər bir dövrə olduğu kimi bu gün də təhsil dövlətin strateji əhəmiyyətli sahəsi olmaqla yanaşı, onun siyasi-iqtisadi, sosial və mədəni inkişafını şərtləndirən əsas bönövrə, eləcə də yeni yaranan cəmiyyətin dəyərlərini həm formalasdırıran, həm də inkişaf etdirəndir. Bu baxımdan söhbət açdığımız mövzu bu məsələnin sanki məntiqi davamıdır. Təhsil sisteminin bir sıra aspektləri içərisində onun informasiyalasdırılması prosesi əsas yerlərdən birini təşkil edir.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası artıq bir neçə illərdir ki, kütłəvi informasiya vasitələri (KİV) ilə bir sıra yeni layihələrə imza atıb. Belə ki, həyata keçirilən layihələrə rəhbərliyi Ü.Hacıbəyli adına BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli və layihələrin baş redaktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq

doktoru, professor Tariyel Məmmədov etmişdir. Onların illərcə yorulmadan davam edən əməyi sayəsində həyata keçirilən bu işlər geniş ictimayyətin böyük maraq və sevgisine səbəb olmuşdur.

Bu layihələr içərisində fərqli yönümlü lakin, bir mətləbə - musiqinin geniş oxucu və dinleyici kütłəsinə xidmət etməsi xüsusiətə önməlidir. Həm F.Bədəlbəylinin, həm də T.Məmmədovun həyaa keçirdiyi layihələrdə əsas məqsədi məhz buna yönəldilmişdir. Bunlar içərisində Ü.Hacıbəyli adına BMA-nın məlumat-tədris mühitini əks etdirən (<<https://www.musicacademy.edu.az/>>) saytı, Azərbaycanda ilk musiqişünaslıq jurnalı olan Ü.Hacıbəyli adına BMA və ABİ təsisçiliyi ilə nəşr olunan “Musiqi dünyası” jurnalının (www.musiqi-dunya.az <<http://www.musiqi-dunya.az>>), “Harmony” musiqi mədəniyyəti jurnalının (<<http://harmony.musiqi-dunya.az>>)

dunya.az/>), Azərbaycanın ənənəvi musiqisini əhatə edən (<<http://enene.musigi-dunya.az/>>), "Musiqi lektoriyası"nda təqdim olunan BMA-nın müəllimlərinin multimedidiya formatında mühazirələri (<<http://lecture.musigi-dunya.az/>>), Karaoke - Milli musiqi və poeziya toplusu (<<http://karaoke.musigi-dunya.az/>>), "Azərbaycanın tarixinin canlı səsləri" adlı "canlı səsler", ifaları ilə musiqimizi rövnəqləndirən (<<http://voices.musigi-dunya.az/>>) saytları və s. göstərə bilərik.

Ü.Hacıbəyli adına BMA-nın həyata keçirtdiyi layihələrdən biri də elektron dərsliklərin yazılıması ilə də əlaqəlidir. Artıq bir neçə ildir ki, musiqi mədəniyyətinin dahi şəxsiyyətlərinin yazdığı kitabları elektron nəşrlər kimi geniş oxucular üçün təqdim edilir. Bunlar içərisində biz, Ü.Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" (<<http://uzeyirbook.musigi-dunya.az/>>), Ü.Hacıbəylinin elektron ensiklopediyasını (<<http://uzeyirbook.musigi-dunya.az/>>), "Muğam ensiklopediyasını" (<<http://uzeyirbook.musigi-dunya.az/>>), Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafiq musiqi lügəti"ni (<<http://lugat.musigi-dunya.az/>>), "Azərbaycan teatr ensiklopediyası"nı (<<http://teatrlugati.musigi-dunya.az/>>), "Saz məktəbi" (<<http://saz.musigi-dunya.az/>>) və s. kitablarının elektron nəşrlərini bariz şəkildə misal göstərə bilərik.

Əlbəttə ki, təhsilin informasiyalasdırılmasında elektron dərsliklərin yaranması, onun geniş istifadə imkanlarına dəlalet edən meyarlardandır. İlk olaraq elektron kitab ilə ənənəvi kitabın nə kimi üstünlükəre malik olması haqqında bir neçə fikir söyləmək məqsədəyəyən olardı.

Elektron kitablar məlumatın əldə edilməsi, yayılması və öyrənilməsinin dəyişdirilməsində mühüm rol oynayaraq təhsil sisteminde böyük inqilab etdi. Ənənəvi kitab modeli öz yerini elektron kitabların təklif etdiyi rahatlığı və əlcətanlılığı, məlumatların daha yiğcam saxlanılmasına, tələbələrə və müəllimlərə bütöv bir kitabxananı rəqəmsal cihazın hüdudları daxilinde aparmağa imkan verib. Bu növ kitablarda mövzunun daha da genişlənməsini, paralel məsələlərin əlavə edilməsi de mümkün olan başlıca xüsusiyyətlərdəndir. Həmçinin biliklərin ötürülməsi və qavranılması prosesində musiqi nümunələrinin səsləndirilməsi, informasiyanın vizuallarşdırılması, hiper istinadlar, qrafik fayllar kimi multimediya texnologiyalarından istifadə olunması əlbəttə ki, müasir tələbələrin nəinki biliklərlik statik olaraq öyrənilməsinə, eləcə də tələbənin hisslerine təsir kanallarının müxtəlifliyini təmin edir.

Elektor kitabların mühüm əhəmiyyətindən biri onların iqtisadi səmərəliliyindədir. Rəqəmsal formatlar fiziki çap ehtiyacını aradan qaldırıv, istehsal xərclərini azaldır və təhsil resurslarını daha da əlverişli edir. İnformasiyanın bu cür demokratikləməsi daha geniş auditoriyanın keyfiyyətli təlim materiallarına çıxışını təmin edir, təhsildə iqtisadi boşluqları aradan qaldırır.

Elektron kitabların ətraf mühitə də təsirini qeyd etməməmək olmaz. Kağız əsaslı materiallardan rəqəmsal materiallara kecid meşələrin qırılmasını azaltmaqla və ənənəvi nəşriyyar təcrübələri ilə əlaqəli karbon izlərini minimuma endirməklə davamlılıq səylərinə böyük təvhə verir.

Elektron dərsliklər hər tələbəyə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün də şərait yaradır. Onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən tələbə olmaq üçün imkan verir. Elektron dərslik böyük həcmde tədris və təlim materiallarını əhatə edərək və yeni tədris metodlarının inkişafına yardım edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir.

Məlumdur ki, yeni tədris texnologiyaları sistemində təhsilin distant, virtual formalarına xüsusi yer verilir. Bununla belə komunikasiya, informasiya və kompyuter texnologiyaları sahəsində tədrisin əhəmiyyəti özünü daha qabarık şəkildə bürüze verir. XX əsrin ortalarından etibarən yaranan elektron nəşrlər, hər hansı bir vəsaitin maqnit disk yaxud kompakt disk formatında istifadəsinə imkan yaradır. Onlayn və ya oflayn kimi müxtəlif istifadə formalarından asılı olmayaraq kompyüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanlarının mövcudluğu, rahat axtarış sisteminin mövcudluğu, mobillik - elektron dərsliklərin üstünlüklərindəndir.

Sevindiricidir ki, yuxarıda sadalanlar daim inkişafdadır. Bu işlərin məntiqi davamı olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasında tədris olunan "Azərbaycan ənənəvi musiqisi" fənninin tədris programına əsasən hazırlanan eyniadlı dərsliyin I cildi "Azərbaycan xalq mahnları" I cildinin (<<http://lecture.musigi-dunya.az/derslik.pdf>>) elektron nəşrlər siyahısına daxil edilməsidir. "Azərbaycan xalq mahnları" adlı I cild dərsliyinin müellifləri Ü.Hacıbəyli adına BMA-nın "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının professoru, Əməkdar müəllim, sənətşünaslıq doktoru Cəmilə İsmayılov qızı Həsənova və sənətşünaslıq doktoru, dosent Leyla Ramiz qızı Zöhrabovadır.

Qeyd edək ki, haqqında söz açdığımız elektron nəşr Ü.Hacıbəyli adına BMA-nın 100 illik yubileyinə həsr olunmuşdur. Bu nəşr musiqi ictimaliyəti, eləcə də hem müəllimlər, həm də təhsil alan musiqiçi tələbələr tərəfindən xüsusi maraqla qarşılanaraq tez bir zamanda tədris planında elektron vəsait kimi istifadə olunmağa başlanmışdı.

Elektron kitabların üstün xüsusiyyətlərindən biri də bu kitablar vasitəsilə öyrənmə prosesində öyrənmə təcrübəsinə artıran interaktiv xüsusiyyətlər təqdim edilir. Multimediya elementləri, hiperlinklər və axtarış funksiyaları tələbələ məzmunla dinamik şəkildə məşğul olmağa imkan verir, daha immersiv və fərdiləşdirilmiş öyrənmə mühitini təşviq edir.

Söz açdığımız Azərbaycan ənənəvi musiqisinin elektron dərsliyində xalq mahnılarının janr xüsusiyyətləri, Azərbaycan xalq mahnılarının notlaşdırılması tarixi, xalq mahnılarına dair tədqiqatlar (əmək mahnıları, mərasim mahnıları, məişət mahnıları və tarixi mahnıların - janr xüsusiyyətləri və nəzəri əsasları), xalq mahnılarının məqam əsası, xalq mahnılarının melodikası; xalq mahnılarının forma-quruluş xüsusiyyətləri, xalq mahnılarında musiqi metro-ritmi ilə poetikanın vəhdəti, xalq mahnıları bestəkar yaradıcılığında, ənənəvi musiqidə vokal-xoreoqrafik janrlar (halay, haxışa), meyxana janrı, dini musiqi, Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folkloru haqqında mövzular öz əksini tapmışdır. Elektron dərslikdə həmcinin hər mövzudan sonra test tapşırıqları da təqdim olunmuşdur. Bu isə əlbəttə ki, mövzunun daha da yaxşı mənimşənilməsinə şərait yaranan vacib amillərdəndir.

Yeni tədris ili (2013-2014) üçün dərsliyin II cildinin hazırlanması nəzərdə tutulub. İkinci cild Azərbaycan xalq musiqisinin digər qolu olan Xalq rəqslərinə həsr olunacaqdır. Onu da qeyd edək ki, "Azərbaycan ənənəvi musiqi" elektron dərsliyi ümümilikdə IV cildən ibarət

olması nəzərdə tutulub. Belə ki, ikinci hissə "Azərbaycan xalq rəqsləri", III hissə "Azərbaycan müğamları" və nəhayət IV hissə "Aşıq yaradıcılığı" kimi fundamental mövzuları əhatə edəcəkdir.

Bələliklə, "elektron kitablar öz səmərəliliyi, interaktiv və ekoloji cəhətdən davamlı həllər təklif etməsi baxımından təhsil sisteminin ayrılmaz hissəsinə çevrilib" - desək yanılmayıq. Sənətsünləşmiş doktoru, professor Tariyel Məmmədov yazır: "Musiqiçi hazırlığında tədris prosesinin təkmilleşməsində elektron dərsliklərin tədrisə daxil edilməsi mütərəqqi vasitədir. Onların çap versiyasından əsas fərqi odur ki, bu məhsularda multimediya kontentinin tələbələr tərəfindən tam həcmidə istifadə imkanı reallaşdırılmışdır".

Biz də öz növbəmizdə görülən və gələcəkdə görüləcək işlərin hellində eziyyəti olan hər bir mütəxəssisə uğurlar arzulayaraq, müxtəlif təhsil ocaqlarında həm ixtisas fənlərin tədrisində, həm də ümumilikdə təhsil alan tələbələr və gələcək tədqiqatçılar üçün bir çox kitabların elektron formada ərmağan olunmasını arzulayırıq.

